

Fənn 1217 - Məhsuldar qüvvənin inkişafı və yerləşdirilməsi

- 1 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi prinsipinə nə daxildir? (Çəki: 1)
- a) sənaye
 - b) kənd təsərrüfatı
 - c) meşə təsərrüfatı
 - d)) xammalın mövcudluğu**
 - e) əhali
- 2 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi prinsipinə daxil olanı aşağıdakılardan hansıdır? (Çəki: 1)
- a))yanacağıın mövcudluğu**
 - b) müəssisələr
 - e)fabriklər
 - c) zavodlar
 - d) səmərəlik
- 3 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində nəzərə alınan prinsipini göstərin: (Çəki: 1)
- a))elektrik enerjisinin mövcudluğu**
 - d)əmək ehniyyatlari
 - b) məhsuldar torpaq
 - c) su mənbələri
 - e)ərazi boyukluyu
- 4 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi prinsipinə aid olanı qeyd edin: (Çəki: 1)
- a))çox və ucuz elektrik enerjisi hasilatı, su və xammalın olması**
 - b) inzibati amillik
 - c) faydalı qazintilarin coxlugu
 - d) dağ suxurları
 - e) təbii meşələr
- 5 Sual: İstehsal sahəsi yerləşdirilərkən nələr nəzərə alınmalıdır? (Çəki: 1)
- a))beynəlxalq əmək bölgüsü**
 - b) külək
 - c) hava
 - d) meşə
 - e) süxur
- 6 Sual: İstehsal sahəsi yaradılarkən hansı şərtlər nəzərə alınır? (Çəki: 1)
- a) tək inkişafı
 - b))istehsal sahəsinin kompleks inkişafı**

- c) bir sahənin inkişafı
- d) istehsalın digər sahələrini inkişaf etdirməmək
- e) 2 sahəni inkişaf etdirmək

7 Sual: Ümumiyyətlə istehsal sahələrinin necə yerləşdirilməsini müəyyən edin:

- a) **) perspektivli**
- b) müvəqqəti
- c) müəyyən zaman üçün
- d) mütərəqqi
- e) hes bir qanunauyğunluq nəzərə alınmır

8 Sual: İstehsal yerləşdirilərkən hansı qanunauyğunluq nəzərə alınmır? (Çəki: 1)

- a) **) ölkə ərazisində hər bir yerinin bərabər inkişaf etdirilməsi**
- b) bir ərazinin inkişafı
- c) bir neçə ərazinin inkişafı
- d) heç bir varlıq nəzərə alınmır
- e) qanunauyğunluq nəzərə alınmır

9 Sual: İstehsal sahəsi yerləşdirilərkən hansı qanunauyğunluq nəzərə alınmır? (Çəki: 1)

- a) heç biri
- b) **) planlı yerləşdirmə**
- c) pərakəndə yerləşdirmə
- d) qeyri bərabər
- e) fəzaya yaxın

10 Sual: İstehsalın yerləşdirilməsində Beynəlxalq Əmək bölgüsünün nəzərə alınması qanunauyğundur yoxsa amil? (Çəki: 1)

- a) amil
- b) prinsip
- c) şərt
- d) **) qanunauyğunluq**
- e) prinsip, amil

11 Sual: İstehsal sahəsi yaradılarkən regionların bərabər inkişaf etdirilməsi qanunauyğundur yoxsa prinsip? (Çəki: 1)

- a) **) qanunauyğundur**
- b) şərt
- c) amil
- d) prinsip
- e) hər ikisi

12 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən faktlar neçə qrupa bölünür? (Çəki: 1)

- a) 5
- b) **) 2**
- c) 10

- d) 1
- e) 12

13 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən amillər mənşəsinə görə hansılardır? (Çəki: 1)

- a) **)təbiət və cəmiyyət**
- b) təbiət
- c) cəmiyyət
- d) kosmik
- e) kosmos

14 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən təbii faktorlara nə daxildir? (Çəki: 1)

- a) cəmiyyətin inkişaf qanunları
- b) cəmiyyətin inkişaf qanunauyğunluqları
- c) yoxdur
- d) var
- e) **)təbii şərait**

15 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən təbii faktorlara daha nələr daxildir? (Çəki: 1)

- a) **)təbii sərvətlər**
- b) insanlar
- c) canlılar
- d) antropogen
- e) insan amili

16 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən təbii faktorlar hansılardır? (Çəki: 1)

- a) canlılar, cansızlar
- b) **)təbii şərait, təbii sərvətlər**
- c) təbii sərvət
- d) təbii ehtiyatlar
- e) antropogen faktorlar, heyvanat aləmi

17 Sual: İstehsalın yerləşməsi və inkişafına təsir edən cəmiyyət faktorlarına nə daxildir?

- a) **) cəmiyyətin inkişaf qanunauyğunluqları**
- b) cəmiyyətin mövcudluğu
- c) cəmiyyətin varlığı
- d) təbii mühit
- e) təbii şərait

18 Sual: İstehsalın inkişafı və yerləşdirilməsində başlıca rol oynayan cəmiyyət faktorlarına nə daxildir? (Çəki: 1)

- a) təbii mühit
- b) təbii şərait

- c) təbii sərvət
- d))əmək ehtiyatları, maddiləşdirilmiş kapital**
- e) maddiləşdirilmiş kapital

19 Sual: İstehsalın inkişafı və yerləşdirilməsinin cəmiyyət faktorlarına nə daxildir?

- a)) Trans Milli Korporasiyalar**
- b) sənaye
- c) k/t-1
- d) cəmiyyət
- e) maşınlar

20 Sual: Elm dünyasına istehsalın «yerləşmə faktorları» nı ilk dəfə kim gətirmişdir?

- a. Humbolt
- b. Vernadski
- c)) alman alimi Alfred Veber**
- d)Pivovarov
- e)Maksakovski

21 Sual: İstehsalın «Yerləşmə faktorları» ilk dəfə hansı ildə elmə gətirilmişdir?

- a) 1960 cı il
- b)) 1909**
- c) 2000
- d) 1700
- e) 1500

22 Sual: İstehsalın yerləşməsinə təsir edən faktorların sayı: (Çəki: 1)

- a))çox növlüdür**
- b) az saylıdır
- c) azdır
- d) var
- e) 1 növlüdür

23Sual: İstehsalın inkişafı və yerləşdirilməsinə təsir edən cəmiyyət faktorlarından sayılan Trans Milli Korporasiyalar ən çox hansı ölkədə fəaliyyətdədir? (Çəki: 1)

- a) AFR
- b) Fransa
- c) Çin
- d)) ABŞ**
- e) İtaliya

24Sual: Cəmiyyətin başlıca məhsuldar qüvvələrini kimlər təşkil edir? (Çəki: 1)

- a)) insanlar**
- b) torpaq
- c) su

- d) bitgi
- e) iqlim

25 Sual: Məhsuldar qüvvələrə nə daxildir? (Çəki: 1)

- a) torpaq, su, hava
- b)) insan, istehsal vasitələri, istehlak predmetləri**
- c) istehsal vasitələri
- d) istehlak predmetləri
- e) insanlar

26 Sual: Məhsuldar qüvvələrin maddi üsurlərinə nələr daxildir? (Çəki: 1)

- a)) İstehsal vasitələri, istehlak predmetləri**
- b) istehsal vasitələri
- c) istehlak predmetləri
- d) insanlar
- e) təkrar istehsal

27 Sual: Məhsuldar qüvvələrin yerləşdirilməsi anlamına nə daxildir? (Çəki: 1)

- a)) istehsalın maddi komponentlərinin, əmək ehtiyatlarının coğrafi bölüşdürülməsi**
- b) əmək ehtiyatlarının yerləşdirilməsi
- c) əmək ehtiyatlarının ərazi üzrə bölüşdürülməsi
- d) maddi komponentlərin bölüşdürülməsi
- e) maddi komponentlərin yerləşdirilməsi

28 Sual: Məhsuldar qüvvələr nədir? (Çəki: 1)

- a) torpaq
- b) kosmik fəza
- c) təbii mühit
- d) təbii sərvətlər
- e)) cəmiyyətin inkişafını təmin edən insanlarla istehsal vasitələrinin istehlak predmetlərinin cəmi.**

Bölmə: 0102

29 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi prinsiplərindən olanı qeyd edin. (Çəki: 1)

- a)) istehlakın mövcudluğu**
- b) istehsalın olmaması
- c) istehlakın perspektivliliyi
- d) istehsalın yuxluğu
- e) istismar

30 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində nəzərə alınan prinsiplər: (Çəki: 1)

- a)) əlverişli mövqeyin olması**
- b) əlverişli coğrafi mövqeyin olmaması
- c) relyefin olması

- d) səth quruluşunun mövcudluğu
- e) relyef oroqrafiyanın olması

31 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin prinsipi: (Çəki: 1)

- a) idarəçilik
- b) idarə etmə
- c) rəhbərlik
- d)) elmi-tədqiqat institutlarının mövcudluğu**
- e) fabriklər

32 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi prinsiplərini müəyyən edin: (Çəki: 1)

- a)) işçi qüvvəsinin və ixtisaslı kadrların olması**
- b) ixtisaslı kadrların olmaması
- c) nəqliyyat
- d) relyef
- e) işçi qüvvəsinin yoxluğu

Bölmə: 0201

33 Sual: Antarktidanın və Qrenlandiyanın buzlarını nəzərə almamaqla dünya torpaq fondunun nə qədər olduğunu müəyyən edin: (Çəki: 1)

- a)) 135 mln kv km**
- b) 149 mln kv km
- c) 510 mln kv km
- d) 200 mln kv km
- e) 250 mln ha

34 Sual: Meşə sahəsinin böyüklüyünə görə hansı ölkə liderlik edir? (Çəki: 1)

- a) Braziliya
- b) Kanada
- c) Çin
- d)) RF**
- e) Yaponiya

35 Sual: İqlim resurslarına nələr daxildir? (Çəki: 1)

- a) Günəş enerjisi
- b) rütubətlənmə
- c) Külək enerjisi
- d)) rütubətlənmə, külək və günəş enerjiləri**
- e) okean

36 Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində gərəkli sayılan təbii sərvətlər anlamını müəyyən edin: (Çəki: 1)

- a)) insan həyatı üçün, digər məhsuldar qüvvələrin inkişafı üçün istifadə olunan, gələcəkdə istifadəsi mümkün hesab edilən sərvətlər**
- b) torpaq

- c) hava
- d) faydalı qazıntılar
- e) rekreasiya resursları

37Sual: Təbii sərvətlər hansı qruplara ayrılır? (Çəki: 1)

- a) bərk, yumşaq
- b) işlənən, işlənməyən
- c) tükənən, tükənməyən**
- d) bərpa olunan
- e) olunan

38Sual: Təbii sərvətlər yerləşməsinə görə bölünürlər: (Çəki: 1)

- a)) yeraltı, yerüstü**
- b) mineral, filiz
- c) faydalı qazıntılar, qeyri filizlər
- d) karbohidrogen, metamorfik
- e) yerüstü

39Sual: Mineral təbii sərvətlər hansılardır? (Çəki: 1)

- a) yerüstü
- b)) faydalı qazıntılar**
- c) neft
- d) qaz
- e) yerüstü

40Sual: Tükənən, lakin bərpa olunmayan təbii ehtiyatlara misal göstərin: (Çəki: 1)

- a) su
- b) günəş enerjisi
- c) külək enerjisi
- d)) dəmir filizi**
- e) meşə

41Sual: Tükənməyən təbii sərvətlərə hansılar daxildir? (Çəki: 1)

- a) külək enerjisi
- b) günəş enerjisi
- c) yerin daxili enerjisi
- d)) külək, günəş və yerin daxili enerjiləri**
- e) meşə

42 Sual: Yer kürəsində nə qədər təbii sərvət aşkarlanmışdır? (Çəki: 1)

- a)) 250**
- b) 1500
- c) 1000
- d) 400
- e) 100

43Sual: Gələcəyin resurslarını müəyyən edin: (Çəki: 1)

- a)) **oceanların enerjisi**
- b) IES
- c) SES
- d) torpaq
- e) dəniz

Bölmə: 0202

44 Sual: Məhsuldar qüvvələrin inkişafı və düzgün yerləşdirilməsində nəzərə alınan təbii şəraitə nə daxildir? (Çəki: 1)

- a) ərazinin coğrafi mövqeyi
- b) ərazinin relyefi
- c) ərazinin iqlimi
- d) ərazinin torpaq, bitki, su və heyvanat aləmi
- e)) **ərazinin coğrafi mövqeyi, relyefi, iqlimi, torpaq, bitki, su, heyvanat aləmi**

45 Sual: Məhsuldar qüvvələrin inkişafı və daha düzgün yerləşdirilməsində gərəkli olan təbii sərvətlər anlayışı nədir? (Çəki: 1)

- a)) **insan həyatının və məhsuldar qüvvələrin digərlərinin inkişafı üçün təbiətdə istifadə edilən və gələcəkdə də istifadəsi mümkün olan hər bir resurs**
- b) torpaq
- c) su
- d) meşə, faydalı qazıntılar
- e) neft

46 Sual: Təbii sərvətlər istifadə olunmalarına görə hansı qrupları özündə birləşdirirlər? (Çəki: 1)

- a) yararsız, yararlı
- b) istifadəsiz, istifadəli
- c) tükənən
- d) tükənməyən
- e)) **istifadə olunan və potensial**

47Sual: Təbii sərvətlər istifadə olunma xüsusiyyətlərinə görə neçə qrupa ayrılırlar? (Çəki: 1)

- a)) **2**
- b) 10
- c) 20
- d) 12
- e) 18

48 Sual: Mineral təbii sərvətlər hansılardır? (Çəki: 1)

- a) yerüstü
- b)) **yeraltı**
- c) neft
- d) qaz

e) kömür

49 Sual: Bərpa olunmayan təbii sərvətləri göstərin. (Çəki: 1)

- a)) **mineral sərvətlər**
- b) kömür
- e)neft
- c) mis
- d) su

50 Sual: Bərpa olunan təbii sərvətlər: (Çəki: 1)

- a) vanadium
- b) duz
- c)) **məşə**
- d) hava
- e) qızıl

51 Sual: Tükənməyən təbii sərvətlərə misal göstərin. (Çəki: 1)

- a) kömür
- b)) **hava**
- c) meşə
- d) dəmir filizi
- e) gümüş

52Sual: Tükənən, lakin bərpa olunan təbii sərvətlər: (Çəki: 1)

- a)) **məşə**
- b) rekreasiya resursları
- c) günəş enerjisi
- d) külək enerjisi
- e) yerin daxili enerjisi

53 Sual: Təbii sərvət nədir? (Çəki: 1)

- a) su
- b) Hava
- c) torpaq
- d) k/t-1
- e)) **istifadə olunan və istifadəsi nəzərdə tutulan ehtiyatlar**

54Sual: Təbii şərait nəyi özündə birləşdirir? (Çəki: 1)

- a) mineral
- b) kömür
- c) qaz
- d) dəmir filizi
- e)) **ətraf mühitin təbii xassələrinin məcmuu**

55Sual: Çay sularının həcminə görə hansı dövlətlər liderlik edir? (Çəki: 1)

- a)) **Braziliya**
- b) Çin
- c) Kanada
- d) Avstraliya
- e) S.Ərəbistan

56Sual: Çay sularının həcminə görə hansı dövlət dünyada 2-ci yeri tutur? (Çəki: 1)

- a) Braziliya
- b)) **RF**
- c) AFR
- d) BB
- e) İtaliya

57 Sual: Qaz ehtiyatına görə dünyanın 2-ci dövləti hansıdır? (Çəki: 1)

- a) RF
- b)) **İran**
- c) Kanada
- d) Kuba
- e) çin

58Sual: Dünyada çay sularının həcminə görə 1-ci, 2-ci yeri tutan dövlətləri müəyyən edin: (Çəki: 1)

- a) Kanada, ABŞ
- b) Çin, Hindistan
- c) BB, BƏƏ
- d)) **Braziliya, RF**
- e) RF, Hindistan

59 Sual: Dünyada təbii qaz ehtiyatına görə 1-ci 3-lüyə daxil olan ölkələri ardıcıl düzün: (Çəki: 1)

- a)) **RF, İran, Türkmənistan**
- b) Kuba, BB, Kanada
- c) Kanada, Braziliya
- d) BƏƏ, Oman
- e) Çin, ABŞ

60 Sual: Qaz ehtiyatına görə dünyada 3-cü dövləti müəyyən edin: (Çəki: 1)

- a) Kanada
- b)) **Türkmənistan**
- c) Çin
- d) RF
- e) İran

61Sual: Mineral və energetika resurslarının əsasını nə təşkil edir? (Çəki: 1)

- a) qaz

- b) su
- c)) faydalı qazıntılar**
- d) kömür
- e) qaz

62Sual: Faydalı qazıntılar hansı sərvətlər qrupuna aiddir? (Çəki: 1)

- a)) tükənən. Bərpa olunmayan**
- b) tükənən
- c) bərpa olunan
- d) bərpa olunan, tükənməyən
- e) tükənməyən

63Sual: Yerin daxili enerjisi hansı təbii sərvətlər qrupuna aiddir? (Çəki: 1)

- a) tükənən
- b)) tükənməyən**
- c) bərpa olunan
- d) bərpa olunmayan
- e) tükənməyən, bərpa olunmayan

64 Sual: Tükənməyən təbii sərvətə misal göstərin: (Çəki: 1)

- a)) hava**
- b) meşə
- c) mineral
- d) daş
- e) qum

65Sual: Təbii sərvətlərin ehtiyatlarını neçə cür müəyyən edirlər? (Çəki: 1)

- a)) 3**
- b) 20
- c) 30
- d) 40
- e) 50

66Sual: Təbii sərvətlər ehtiyatının müəyyən edilməsinin 1-ci üsulu: (Çəki: 1)

- a) aşkarlanmamış
- b)) geoloji**
- c) istifadə olunan
- d) sübut olunaraq istifadə olunan
- e) dəqiqləşdirilmiş

67Sual: Əmək nemətlərini necə adlandırırlar? (Çəki: 1)

- a)) miqtisadiyyatın «atası»**
- b) mənbə
- c) əsas
- d) insanlar

e) qeyri fəal əhali

68Sual: Nəcib metallara misa göstərin: (Çəki: 1)

- a) kömür
- b) mis
- c) alüminium
- d) kobalt
- e)) **platin, qızıl, gümüş**

69Sual: Aliminium alınmasında hansı xammaldan istifadə olunur? (Çəki: 1)

- a)) **boksit**
- b) mis
- c) kobalt
- d) ağac
- e) daş

70 Sual: Mineral sərvətlərə təbiətdə neçə formada rast gəlinir? (Çəki: 1)

- a) 10
- b) 20
- c) 30
- d)) **3**
- e) 35

71 Sual: Mineral sərvətlər hansı formada olurlar? (Çəki: 1)

- a)) **bərk, maye, qaz**
- b) bərk
- c) qaz
- d) maye
- e) sülp

72 Sual: Comolunqma zirvəsi hansı ölkənin ərazisindədir? (Çəki: 1)

- a)) **Nepal**
- b) Çin
- c) Hindistan
- d) Koreya
- e) Himalay

73Sual: Avropada məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində başlıca təsir edən relyefin maksimal hündürlüyü harada müşahidə edilir? (Çəki: 1)

- a) Kərgəlan
- b) Soqari
- c) Comolunqma
- d)) **Monblan**
- e) Kazbek

74 Sual: Yer kürəsində ən hündür zirvələr harada yerləşir? (Çəki: 1)

- a)) **Himalayda**
- b) Qafqazda
- c) Altayda
- d) Talışda
- e) Hindu-Çində

75 Sual: Yer kürəsinin ən dərin gölü hansıdır? (Çəki: 1)

- a)) **Baykal**
- b) Tanqanika
- c) Xəzər
- d) Qara dəniz
- e) Ölü dəniz

76 Sual: Yer kürəsində mütləq maksimal tempratura harada müşahidə olunur? (Çəki: 1)

- a)) **Meksika**
- b) Sudan
- c) Kuba
- d) Çin
- e) BB

77 Sual: Dünyada neçə iqlim qurşağı vardır? (Çəki: 1)

- a) 10
- b) 7
- c) 6
- d)) **13**
- e) 25

78 Sual: Dünyada ən duzlu göl hansıdır? (Çəki: 1)

- a)) **Tuz**
- b) Xəzər
- c) Baykal
- d) İssikkul
- e) Aral

79 Sual: Böyük təbii sərvət sayılan duz ehtiyatı hansı dənizdə daha sıxdır? (Çəki: 1)

- a)) **Ölü dəniz**
- b) Xəzər
- c) Qara dəniz
- d) Kara
- e) Sarqassa

80 Sual: Müasir dünyada faydalı qazıntı yataqlarının axtarışında hansı üsullardan istifadə edilir? (Çəki: 1)

- a)) **eninə. dərininə**

- b) dərininə
- c) eninə
- d) uzununa
- e) heç bir üsuldən istifadə edilmir

Bölmə: 0301

81Sual: Əhali nədir? (Çəki: 1)

- a)) məhsuldar qüvvələrin elementi**
- b) insan amili
- c) fəal əhali
- d) işləyənlər
- e) işçilər ordusu

82Sual: Məhsuldar qüvvələrin tərkibi hesab edilən əhəlinin dünyada sayı (nəfərlə) (Çəki: 1)

- a) 10 mln
- b)) 7 mlrd**
- c) 7,2 mln
- d) 9,3 mln
- e) 5,8 mln

83Sual: Əhali təzələnməsinin neçə tipi vardır? (Çəki: 1)

- a) 5
- b) 1
- c)) 2**
- d) 4
- e) 10

84 Sual: Əhəlinin ən çox təbii artımı hansı qrupp ölkələr üçün xarakterikdir? (Çəki: 1)

- a) orta inkişaf etmiş
- b) inkişaf etmiş
- c) çox inkişaf etmiş
- d) yüksək inkişaf etmiş
- e)) inkişafda olan**

85Sual: Dünya üzrə əhəlinin illik artımı nə qədər təşkil edir? (Çəki: 1)

- a)) 80 mln nəfərə qədər**
- b) 120 mln nəfər
- c) 150 mln
- d) 10 mln
- e) 35 mln

86Sual: İl boyu doğuma, kəbinə, boşanmalara, yaş strukturuna, təbii artıma, ölümə dövlət tərəfindən nəzarət olunması necə adlanır? (Çəki: 1)

- a) xalq siyasəti
- b) dövlət siyasəti

- c) dövlət nəzarəti
- d) nəzarət
- e)) **demoqrafik siyasət**

87Sual: Əmək ehtiyatları nədir? (Çəki: 1)

- a)) **əmək qabiliyyətlilər**
- b) işləyənlər
- c) fəal əhali
- d) aktiv əhali
- e) işləməyənlər

88 Sual: Əhalinin hansı qruppu fəal əhali hesab edilir? (Çəki: 1)

- a)) **işləyənlər**
- b) işləmək istəyənlər
- c) işləməyənlər
- d) qadınlar
- e) kişilər

89Sual: Orta yaş həddi ən çox olan hansı dövləti tanıyırsınız? (Çəki: 1)

- a) İtaliya
- b)) **Yaponiya**
- c) Çin
- d)Kanada
- e)Hindistan

90Sual: Ən az orta yaş həddinə malik olan insanlar hansı bölgədə yaşayırlar? (Çəki: 1)

- a) Asiya
- b) Avstraliya
- c) Çin
- d)) **Afrika**
- e) Okeaniya

91Sual: Dünyada aparıcı dinlər hansılardır? (Çəki: 1)

- a) Xristian
- b) Müsəlman
- c) e)İslam
- d) Buddist
- e)) **Xristian, müsəlman, buddist**

92 Sual: Miqrasiyanın hansı formaları vardır? (Çəki: 1)

- a)) **daimi, dövrü, qısa müddətli**
- b) daimi
- c) dövrü
- d) qısa müddətli

e) fəsillik

93Sual: Xarici miqrasiyanın neçə növünü tanıyırsınız, (Çəki: 1)

- a) 15
- b) 30
- c) 45
- d) 56
- e)) 5

94Sual: Miqrasiyanın neçə növünü tanıyırsınız? (Çəki: 1)

- a) 4
- b)) 2
- c) 3
- d) 5
- e) 6

95Sual: Miqrasiyanın ölkədən gedənlər növü necə adlanır? (Çəki: 1)

- a)) **emiqrasiya**
- b) immiqrasiya
- c) repatriasiya
- d) departasiya
- e) doğru cavab yoxdur

96Sual: Əhalinin məcburi köçürülməsi necə adlandırılır? (Çəki: 1)

- a) reemiqrasiya
- b) repartasiya
- c)) **departasiya**
- d) immiqrasiya
- e) emiqrasiya

97 Sual: Ən çox aqlomerasiya hansı ölkədədir? (Çəki: 1)

- a) Hindistan
- b) Abş
- c)) **Çin**
- d) Kanada
- e) Braziliya

98Sual: Super şəhər məvhumu nədir? (Çəki: 1)

- a) əhalisi 1,0 mln olan şəhər
- b) əhalisi 2,0 mln olan şəhər
- c) əhalisi 3 mln olan şəhər
- d)) **əhalisi 10 mln-dan çox olan şəhər**
- e) şəhər birləşmələri

99Sual: Əhali nədir? (Çəki: 1)

- a) oğlan
- b) qız
- c) kişi
- d) qadın
- e)) **sosial varlıqdır**

100Sual: Bu vaxta qədər nə qədər insan doğulmuşdur –dünyaya gəlmişdir? (Çəki: 1)

- a) 30 mlrd
- b) 45 mlrd
- c)) **80mlrd**
- d) 100 mlrd
- e) 15 mlrd

101 Sual: Əhalinin neçə cür artım artımı mövcuddur? (Çəki: 1)

- a) 10
- b)) **2**
- c) 17
- d) 25
- e) 18

102Sual: Əhali artımının normalarını- növlərini müəyyən edin: (Çəki: 1)

- a) təbii
- b) mexaniki
- c)) **təbii, mexaniki**
- d) 1-ci tip
- e) 2-ci tip

103Sual: Əhalinin yerdəyişməsi nədir? (Çəki: 1)

- a)) **miqrasiyanın**
- b) ölənlərin
- c) doğulanların
- d) ölənlərin
- e) boşanmaların

104Sual: Miqrasiya hesabına Qərbdə hansı dövlətlərin əhalisinin əsası qoyulmuşdur? (Çəki: 1)

- a) Braziliya, Çili
- b)) **ABŞ. Kanada**
- c) Venesuela, kuba
- d) Uruqvay, Paraqvay
- e) Argentina. Peru

105Sual: Əhalinin ən çox savadsızlığı hansı dövlətlər üçün xasdır? (Çəki: 1)

- a) Asiya
- b)) **Afrika**
- c) Avstraliya
- d) Avropa

e) antarktida

106Sual: Dünyada hansı sayda dil var? (Çəki: 1)

- a) 15
- b) 300
- c)) **5 minə qədər**
- d) 10 min
- e) 30 mindən çox

107Sual: Əhalinin keyfiyyətinə nə daxildir? (Çəki: 1)

- a)) **sağlamlıq**
- b) kişi, qadın
- c) oğlan, qız
- d) boşanmalar
- e) ailə-kəbin

108Sual: Suburbanizasiya anlamını müəyyən edin: (Çəki: 1)

- a) iri şəhər
- b) şəhər birləşmələri
- c) şəhər
- d) kənd-şəhər
- e)) **şəhərlilərin şəhər ətrafına köçməsi**

109Sual: Rurbanizasiya anlamının nə olduğunu müəyyən edin: (Çəki: 1)

- a)) **xeyli müddətdən sonra ölkəyə qayıtma**
- b) iri şəhər
- c) nəhəng şəhər
- d) 2 şəhərin birləşməsi
- e) şəhər aqlomerasiyaları

110Sual: Meqapolis nədir? (Çəki: 1)

- a) şəhər
- b) iri şəhər
- c)) **əhalisi 1,0 mln olan şəhər**
- d) meqallopolis
- e) superşəhər

111. Sual: Dünyada ən çox hansı dildə danışırlar?

- a) ingilis
- b)) **çin**
- c) alman
- d) rus
- e) hind

112. ual: Doğulanlarla ölüm arasındakı fərq nə adlanır?

- a)) **təbii artım**
- b) əhali partlayışı
- c) mexaniki artım
- d) dünyasını dəyişən
- e) uşaqlar

Bölmə: 0302

113. Sual: Əhalinin məskunlaşmasına təsir edən amillər:

- a)) **təbii şərait, tarixi məskunlaşma xüsusiyyətləri**
- b) relyef
- c) coğrafi mövqe
- d) nəqliyyat
- e) ekoloji durum

114. Sual: Dünyada hər kv km-də əhalinin orta sıxlığını müəyyən edin:

- a) 70 nəfər
- b)) **45 nəfər**
- c) 200 nəfər
- d) 175 nəfər
- e) 111,5 nəfər

115. Sual: Suburbanizasiyanın nə olduğunu bilirsinizmi?

- a)) **şəhərlilərin şəhərətərafına köçməsi**
- b) miqrasiya
- c) immiqrasiya
- d) emiqrasiya
- e) şəhərləşmə

116. Sual: Əhalisinin sayına görə 1-ci 3-lüyə daxil olan dövlətləri müəyyən edin:

- a) Hindistan, ABŞ, Çin
- b) Çin, ABŞ, Hindistan
- c)) **Çin, Hindistan, ABŞ**
- d) Çin, Yaponiya, Indoneziya
- e) Çin, Hindistan, Braziliya

117. Sual: Dünyada hər kv km-də ən az əhali sıxlığı hansı ərazidədir?

- a) Afrikada
- b)) **Qrenlandiyada**
- c) Kubada
- d) ABŞ-da

e) Cilandə

118. Sual: Dünyanın hansı ölkəsində hər kv km-də ən çox əhali sıxlığı müşahidə olunur?

- a) Kubada
- b) Çində
- c) RF-də
- d)) Monakoda**
- e) ABŞ-da

119. Sual: Hər km.km-də maksimal əhali sıxlığı hansı ölkədə müşahidə edilir?

- a)) Monakoda**
- b) Indoneziyada
- c) Çində
- d) ABŞ-da
- e) Banqladeşdə

120. Sual: Dünyada hansı şəhərdə hər kv. km-də maksimal əhali sıxlığı müşahidə olunur?

- a) Vaşinqtonda
- b) Moskvada
- c)) Pekində**
- d) Dehlidə
- e) Sanada

121. Sual: Pekində hər kv km-də əhalinin maksimal sıxlığını müəyyən edin:

- a) 35000
- b) 40000
- c) 15000
- d) 12000
- e)) 26000**

122. Sual: Miqrasiya prosesi nədir?

- a)) əhalinin bir yerdən başqa yerə hərəkəti**
- b) əhalinin gəlməsi
- c) əhalinin getməsi
- d) əhalinin eyni yerdə qalması
- e) immiqrasiya

123. Sual: Miqrasiyanın neçə əsas növü vardır?

- a)) 2**
- b) 4
- c) 7
- d) 8
- e) 1

124. Sual: Boston-Vaşinqton meqapolisi harada yerləşir?

- a) BB
- b) AFR
- c) Fransa
- d) İtaliya
- e)) **ABŞ**

125. Sual: Demografik böhran, Demografik partlayış anlamları nədir?

- a)) **əhali təhələnməsinin tipləri**
- b) əhali artımı
- c) əhalinin köçməsi
- d) şəhərlərin sayının azalması
- e) şəhərlərin aqlomerasiyası

126. Sual: Aborijen əhali kimlərə deyilir?

- a) kənd əhalisinə
- b) şəhər əhalisinə
- c) qəsəbə əhalisinə
- d) bölgə əhalisinə
- e)) **yerli əhaliyə**

127. Sual: Afrikada təbii artımın çoxluğuna təsir edən amillərdən birini göstərin:

- a)) **sivilizasiyalılığın səviyyəsinin aşağı olması:**
- b) ölümün azlığı
- c) ölümün olmaması
- d) qadınların çoxluğu
- e) ölümün varlığı

128. Sual: Etnologiya elmi nə ilə məşguldur?

- a) təbiətlə
- b) mühitlə
- c)) **əhali ilə**
- d) torpaqla
- e) əkinçiliklə

129. Sual: Çində əhali haqda devviz necə formalaşmışdır?

- a)) **2 uşaq yaxşıdır, 3 uşaq həddən artıq çoxdur, 4 uşağı olmaq isə səfdir**
- b) 4 uşaq lazımdır
- c) 1 uşağı olmaq daha yaxşıdır
- d) evlənmək gərəklidir
- e) evlənmək lazımdır

130. Sual: Ən az ömr sürənə hansı dövlətdə müşahidə edilir?

- a) Afrikada
- b)) Botsvanada**
- c) asiyada
- d) Avropada
- e) Amerikada

131. Sual: MDB ölkələrinin hansında əhalinin təbii artımı daha çoxdur?

- a)) Tacikistanda**
- b) RF-də
- c) Belarusiyada
- d) Ukraynada
- e) Gürcüstanda

132. Sual: MDB-də əhalinin təbii artımı hansı dövlətdə mənfi saldoya malikdir?

- a) Azərbaycan
- b) Özbəkistan
- c) Türkmənistan
- d) Qırğızıstan
- e)) Rusiya Federasiyası**

133. Sual: MDB məkanında hansı qrup ölkələrdə əhalinin təbii artımı daha çox müşahidə edilir?

- a)) Mərkəzi Asiya**
- b) Cənubi Qafqaz
- c) Qərbi Avropa
- d) Şərqi Avropa
- e) Hec birində

134. Sual: Əhalinin təzələnməsi anlamı nədir ?

- a) Ölüm
- b)) Doğum,ölüm,təbii artımı**
- c) Doğuma nəzarət
- d) təbii artım
- e) uşaqların dünyaya gəlməsi

135. Sual: Hansı tip ölkələrdə əhalinin təbii artımı daha coxdur?

- a) Əhalisi sıx olan ölkələrdə
- b) əhalisi az olan ölkələrdə
- c) əhalisi zəif olan ölkələrdə
- d) kişilər cox olan ölkələrdə
- e)) inkişafda olan ölkələrdə**

136. Sual: Depopulyasiya anlamının nə olduğunu bilirsinizmi?

- a) Zəif inkişaf
- b)) Əhali artımının mənfi olması**
- c) əhalinin çoxluğu
- d) əhalinin olmaması]
- e) əhalinin ölümdən üstünlüyü

Bölmə: 0401

137. Sual: Maddi istehsalın 3-cü aparıcı sahəsini müəyyən edin:

- a) maşınqayırma
- b) kənd təsərrüfatı
- c) kimya
- d)) nəqliyyat**
- e) elektroenergetika

138. Sual: ETT ilə ETI bir-birindən nə ilə fərqlənir?

- a) sinonimlərdir
- b)) zaman kəsiyi**
- c) təkrar olunur
- d) fərqlənmirlər
- e) uzun vaxtla

139. Sual: Maddi istehsalın 2-ci aparıcı sahəsini müəyyən edin:

- a)) kənd təsərrüfatı**
- b) nəqliyyat
- c) sənaye
- d) kimya
- e) elektroenergetika

140. Sual: Maddi istehsalın 1-ci aparıcı sahəsi:

- a) nəqliyyat
- b)) sənaye**
- c) kənd təsərrüfatı
- d) yanacaq
- e) yeyinti

141. Sual: Dünya təsərrüfatının aparıcı sahəsini müəyyən edin.

- a) k/t

- b) yanacaq
- c)) sənaye**
- d) nəqliyyat
- e) xidmət sahələri

142. Sual: Dünya təsərrüfatının sənaye sahəsi hansı ölkədə ən çox işçi qüvvəsini özünə cəlb etmişdi?

- a) ABŞ
- b)) Çin**
- c) RF
- d) Hindistan
- e) AFR

143. Sual: Elmi Texniki tərəqqinin aparıcı sahələrini müəyyən edin:

- a)) Elm**
- b) metallurgiya
- c) yanacaq
- d) kimya
- e) tikinti

144. Sual: ETT-nin 2-ci aparıcı sahəsini göstərin

- a) elm
- b)) texnika və texnologiya**
- c) emal
- d) hasilat
- e) yüngül sənaye

145. Sual: sənaye inqilabı hansı dövrdə baş vermişdir?

- a)) XVII – XIX əsrlərdə**
- b) XV əsrlərdə
- c) XVIII əsrlərdə
- d) XX əsrlərdə
- e) baş verməmişdir

146. Sual: Baş vermiş sənaye inqilabı nəyə səbəb olmuşdur?

- a) yanacaq sənayesinin başlanmasına
- b) elektroenergetikanın inkişafına
- c)) əl əməyindən maşınlı istehsala keçidə**
- d) k/t –nin inkişafına
- e) nəqliyyatın inkişafına

147. Sual: Maşın- texniki inqilabın baş verməsi nəyin əsasını qoydu?

- a)) **sənayeləşmənin**
- b) k/t-nin
- c) savxozların
- d) nəqliyyatın
- e) elektricləşmənin

148. Sual: Müasir ETİ-nin tərkibinin hansı əsas sahələrindən biridir?

- a)) **elektron hesablama maşınları EHM**
- b) kosmik gəmilər
- c) aparatlar
- d) televizor
- e) telefonların kəşfi

149. Sual: ETİ-nin 3-cü aparıcı tərkibi

- a) elm
- b) texnika
- c) texnologiya
- d) ticarət
- e)) **elektricləşdirmə və kompleks avtomatlaşdırma**

150. Sual: ETT-nin digər tərkib hissəsinin nədən ibarət olduğunu bilirsinizmi?

- a) maşın
- b) sənaye
- c)) **biotexnologiya, biosənaye**
- d) k/t, nəqliyyat
- e) xidmət sahəsi

151. Sual: ETİ-nin axırıncı 5-ci aparıcı tərkibinin nədən ibarət olduğunu göstərin:

- a)) **idarəetmə**
- b) katib
- c) xidmət
- d) gəlir
- e) kolxoz

152. Sual: Dünya təsərrüfatının 1-ci əsas tərkib hissəsini müəyyən edin:

- a)) **dünya bazarı**
- b) k/t
- c) sənaye]
- d) tikinti
- e) elm

153. Sual: Dünya təsərrüfatının sahəvi strukturuna nə daxildir?

- a)) **sənaye**
- b) taxıl
- c) tərəvəz
- d) əkinçilik
- e) texniki bilgiler

154. Sual: Dünya təsərrüfatının sahəvi strukturundan olanı göstərin:

- a) bitgi
- b)) **kənd təsərrüfatı**
- c) enerji
- d) kömür
- e) neft

155. Sual: Dünya təsərrüfatının sahəvi strukturu hansıdır?

- a) kartof
- b) çəltik
- c)) **nəqliyyat və rabitə**
- d) kömür
- e) xammal

156. Sual: Dünya təsərrüfatının sahəvi strukturuna aid olanı müəyyənləşdirin:

- a)) **səhiyyə**
- b) insan
- c) cəmiyyət
- d) gülçülük
- e) baramaçılıq

157. Sual: Dünya təsərrüfatının sahəvi strukturunun nədən ibarət olduğunu müəyyən edin:

- a) insan
- b) kömür
- c) neft
- d)) **elm və təhsil**
- e) qarğıdalı

Bölmə: 0402

158. Sual: Dünya təsərrüfatı nə vaxt formalaşmışdır?

- a)) **XIX əsri sonu XX əsrin əvvəlləri**
- b) XX əsrdə
- c) XIX əsrdə
- d) XV əsrdə
- e) XVII əsrdə

159. Sual: Dünya təsərrüfatının başlıca aparıcı sahələri hansılardır?

- a)) **dünya bazarı, nəhəng maşınqayırma, müasir nəqliyat**
- b) dünya bazarı
- c) müasir formadakı nəqliyyat
- d) nəhəng maşınqayırma
- e) hələ formalaşmamışdır

160. Sual: Nəhəng və vahid bir iqtisadi orqanizm kimi bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadiyyatların məcmuunu nə təşkil edir?

- a) yanacaq-energetika
- b) nəqliyyat
- c) kənd təsərrüfatı
- d) elektroenergetika
- e)) **dünya təsərrüfatı**

161. Sual: Beynəlxalq iqtisadi münasibətlərin obyektiv əsasını və komponentini nə təşkil edir?

- a) bazar
- b) sənaye
- c) kənd təsərrüfatı
- d) əmək bölgüsü
- e)) **dünya təsərrüfatı**

162. Sual: Dünya təsərrüfatının sahəsi strukturunu nə təşkil edir?

- a)) **təsərrüfat sahələrinin və yarım savhələrin cəmi**
- b) nəqliyyat
- c) k/t
- d) elm və təhsil
- e) xidmət sahəsi sferası

163. Sual: Dünya təsərrüfat əhatə dairəsinə görə hansı səviyyələrdən ibarətdir?

- a) nəqliyyat
- b)) **makro, mezo, mikro**
- c) makro
- d) mezo
- e) mikro

164. Sual: dünya təsərrüfatının xidmət sahəsi sferasının ümumi məhsul istehsalında xüsusi çəkisi dünyanın hansı ölkəsində daha böyükdür?

- a) Fransa
- b) BB
- c)) **ABŞ**
- d) Kanada
- e) AFR

165. Sual: Dünya təsərrüfatının sənaye sahəsində hansı sahənin xüsusi çəkisi get-gedə artmaqdadır?

- a)) **emal sahəsinin**
- b) hasilat
- c) energetika
- d) kimya
- e) metallurgiya

166. Sual: Dünya təsərrüfatının makro, mezo, mikro formaların hansının əhatə dairəsi daha kiçikdir?

- a) makro
- b) mezo
- c) düzgün cavab yoxdur
- d)) **mikro**
- e) makro, mikro

167. Sual: dünya təsərrüfatı nədir?

- a)) **mövcud təsərrüfat sahələrinin cəmi**
- b) nəqliyyat, rabitə
- c) qulluq sferası, sənaye
- d) k/t, sənaye
- e) metallurgiya, energetika

Bölmə: 0601

168. Sual: Elektrik stansiyalarının gücünə görə hansı dövlət 1-ci yeri tutur?

- a) RF
- b)) **ABŞ**
- c) Çin
- d) AFR
- e) Braziliya

169. Sual: Dünyada ən böyük SES kaskadı hansı çay üzərində yaradılmışdır?

- a)) **Kolumbiya, 20 mln kv**
- b) Kolorado, 24,3 mln kv
- c) Konqo, 21 mln kv
- d) Amazon, 29 mln kv
- e) Nil, 23 mln kv

170. Sual: Elektrik enerjisi mənbələri:

- a) alternativ
- b) əsas
- c)) **əsas, alternativ**
- d) ənənəvi
- e) qeyri ənənəvi

171. Sual: Elektrik enerjisi alınmasında əsas mənbələri göstərin:

- a)) **IES, SES, AES**
- b) KES, GES, GeİIES
- c) GES, KES, IES
- d) AES, IES, KES
- e) SES, IES, GES

172. Sual: Elektrik enerjisi alınmasında IES-lər yanacaq kimi əsasən nədən istifadə edirlər?

- a) qaz
- b) neft
- c) kömür
- d) torf
- e)) **mazut, qaz, kömür**

173. Sual: Meşə sənayesi məhsuluna nə daxildir?

- a)) **mebel**
- b) ağacların doğranması
- c) gübrələrin hazırlanması
- d) yod
- e) brom

174. Sual: Yüngül sənayenin aparıcı sahəsini müəyyən edin:

- a) xalça
- b)) **toxuculuq**
- c) palaz
- d) kəhrəba
- e) kibrit

175. Sual: Ən çox dəmir filizi istehsal edən ölkə

- a) ABŞ
- b)) **Çin**
- c) RF
- d) Kuba
- e) Fransa

176. Sual: Dünyada ən çox polad istehsal edən dövlət:

- a) ABŞ
- b)) Çin**
- c) RF
- d) Kanada
- e) Hindistan

177. Sual: Dünyada illik polad istehsalında fərqlənən 1-ci 3 dövləti göstərin:

- a)) Çin, Yaponiya, ABŞ**
- b) Ukrayna, ABŞ, Yaponiya
- c) RF, AFR, İtaliya
- d) AFR, Böyük Britaniya, Hindistan
- e) ABŞ, Kanada, Yaponiya

178. Sual: Əlvan metallurgiyaya nə daxil deyil?

- a)) dəmir**
- b) mis
- c) oda davamlı gil
- d) boksit
- e) apatit

179. Sual: Dünyada maşınqayırmanın 3 aparıcı regionu:

- a)) Qərbi Avropa, ABŞ, Yaponiya**
- b) Latın Amerikası, Qərbi Avropa, Yaponiya
- c) ABŞ, Çin, Yaponiya
- d) Yaponiya, Çin, ABŞ
- e) Braziliya, Şərqi Avropa, MDB

180. Sual: Dünyada ildə nə qədər avtomobil buraxılır?

- a) 100 mln ədəd
- b) 200 mln ədəd
- c) 10 mln ədəd
- d) 32 mln ədəd
- e)) 60 mln ədəd**

181. Sual: Çox növlü məhsul istehsal edən kimya sənayesinin aparıcı neçə sahəsi ayrılır?

- a) 10
- b) 15
- c) 20
- d) 25
- e)) 5**

182. Sual: Meşə sənayesində tanınan dövlətlər:

- a)) **ABŞ, RF, Kanada, Finlandiya**
- b) Kanada, İsveç, Finlandiya, Norveç
- c) Kanada, Efiopiya, İsveç, Braziliya
- d) Braziliya, RF, Finlandiya, Kuba
- e) Konqo, Niger, Anqola, Kanada

183. Sual: Tikinti materiallarına əsas nə daxildir?

- a) taxta-şalban
- b)) **sement**
- c) qum
- d) beton
- e) şifer

184. Sual: Rusiyada ilk qabarma-çəkilmə elektrik stansiyası nə vaxt və harada yaradılmışdır?

- a)) **1968-ci il, Kisloquba**
- b) 1975-ci il, Kislo
- c) 1985-ci il, Murmansk
- d) 1949-u il, Belomer
- e) 1949-cu il, Mezen

Bölmə: 0602

185. Sual: Dünyanın 50 ölkəsində mövcud olan AES elektrik enerjisi hasilatının necə faizini verir?

- a) 25
- b) 35
- c)) **18**
- d) 32
- e) 10

186. Sual: Ən çox AES-in hansı ölkədə olduğunu müəyyən edin:

- a) Cin
- b) Avstraliya
- c) Avstriya
- d) RF
- e)) **ABŞ**

187. Sual: Dünyada ən böyük gücə malik AES hansı ölkədə olmaqla onun adı və gücünü müəyyən edin:

- a)) **Yaponiyada, Fukusima, 10,5 mln kv**
- b) RF, Obninski, 12,6 mln kv
- c) ABŞ, Trimayl-Aylend, 13,5 mln kv

- d) Ukrayna, Çernobl, 10,7 mln kvk
- e) RF, Leninqrad, 14,3 mln kvk

188. Sual: İllik elektrik enerjisi hasilatında SES-lərin xüsusi cəkisi:

- a)) 18%**
- b) 20%
- c) 20,3%
- d) 32,2%
- e) 45,2%

189. Sual: İllik elektrik enerjisi hasilatında İES-lərin xüsusi cəkisini bilirsinizmi?

- a) 30,1%
- b) 22,3%
- c) 18%
- d) 32%
- e)) 63%**

190. Sual: Dünyanın hansı ölkəsində illik elektrik enerjisi hasilatında AES-lərin xüsusi cəkisi 85,1% təşkil edir?

- a) ABŞ
- b) Fransa
- c) Belcika
- d)) Litva**
- e) RF

191. Sual: İllik elektrik enerjisi hasilatında AES-lərin üstün olduğu 1-ci 3 dövləti müəyyən edin:

- a) ABŞ, RF, AFR
- b)) Litva, Fransa, Belcika**
- c) ABŞ, Fransa, AFR
- d) Çin, ABŞ, RF
- e) ABŞ, RF, Fransa

192. Sual: Aşağıdakılardan hansında AES yoxdur?

- a) Belcika
- b) Litva
- c)) Avstraliyada**
- d) İsvec
- e) İsveçrə

193. Sual: Əlvan metallurjiya müəssisələri əsasən harada yerləşdirilir?

- a) şəhərdə
- b) qəsəbədə
- c) kənddə
- d) aralıqda
- e)) **iri SES-lərə yaxın**

194. Sual: Qara metallurgiya müəssisələrinin məhsul verməsində yanacağın hansı növündən istifadə olunur?

- a) qaz
- b) neft
- c)) **kömür**
- d) odun
- e) kerosin

195. Sual: Nadir metallar hansı metallurgiyanın məhsulu sayılır?

- a) qara
- b)) **əlvan**
- c) ovuntu
- d) elektrometallurgiya
- e) heç birinin

196. Sual: Alüminiumun xammalı:

- a)) **alunit**
- b) filiz
- c) kömür
- d) qaz
- e) titan

197. Sual: Əlvan metallar hansı sahələrə ayrılır?

- a) ağır
- b) yüngül
- c)) **ağır, yüngül**
- d) bərk
- e) nadir

198. Sual: Nəcib metallar hansı sənaye sahəsinin məhsuludur?

- a) qara metallurgiya
- b)) **əlvan metallurgiya**
- c) maşınqayırma
- d) metallurgiya
- e) yanacaq

199. Sual: Daşkəsən filiz saflaşdırma kombinatı hansı ilin tikintisidir?

- a) 1999
- b) 1975
- c) 1926
- d) 1938
- e)) **1954**

200. Sual: Alüminiumun əsas neçə xammalı vardır?

- a) 15
- b) 12
- c) 17
- d) 20
- e)) **6**

201. Sual: Meşə sənayesinin məhsul istehsalı strukturu:

- a) ağac tədarükü
- b) oduncağın mexaniki emalı
- c) oduncağın kimyəvi emalı
- d)) **ağac tədarükü, oduncağın mexaniki emalı, oduncağın kimyəvi emalı**
- e) kağız-sellüloz, karton

202. Sual: Energetikanın nə olduğunu bilirsinizmi?

- a) yanacaq
- b) elektroenergetika
- c)) **yanacaq, elektroenergetika**
- d) elektroenergetikanın SES-ləri
- e) IES, AES

203. Sual: Yanacaq sənayesi hansı sahələrə ayrılır?

- a)) **hasilat, emal**
- b) hasilat
- c) emal
- d) neft, qaz
- e) kömür, torf

204. Sual: Elektroenergetikanın nə olduğunu müəyyənləşdirin:

- a)) **elektrik enerjisinin hasilatı, məhsulun istehlakçıya çatdırılması**
- b) enerji hasilatı
- c) elektrik enerjisi hasilatı
- d) məhsulun çatdırılması
- e) SES

205. Sual: MDB-də metallurgiya bazasının adını müəyyən edin:

- a) Qərb
- b) Qaraqanda
- c) Uzaq Şərqi
- d) Volqaboyu
- e)) **Ural**

206. Sual: Yüngül sənaye əsasən hansı məhsulları istehsal edir?

- a) istehsal vasitələri
- b)) **toxuculuq, ayaqqabı**
- c) xalça
- d) parça
- e) trikotaj

207. Sual: Ağır sənayenin istehsal etdiyi məhsullar hansıdır?

- a) ayaqqabı
- b) toxuma
- c) toxuculuq
- d)) **traktor**
- e) şəkər, çörək

208. Sual: Yüngül sənayenin aparıcı sahəsi hansıdır?

- a)) **toxuculuq**
- b) trikotaj
- c) paltar
- d) qab-qacaq
- e) alüminium

Bölmə: 0701

209. Sual: İllik taxıl tədarükündə hansı dövlət «çempion»luq edir?

- a) ABŞ
- b) RF
- c) Hindistan
- d)) **Çin**
- e) Kuba

210. Sual: Ən çox iribuynuzlular hansı ölkədədir?

- a)) **Hindistan**
- b) Çin

- c) ABŞ
- d) Avstraliya
- e) Kubada

211. Sual: Donuz ən çox hansı ölkədə saxlanılır?

- a)) **Çin**
- b) Uruqvay
- c) ABŞ
- d) Braziliya
- e) Boliviya

212. Sual: Maddi istehsalın 2-ci aparıcı sahəsini müəyən edin:

- a) maşınqayırma
- b)) **kənd təsərrüfatı**
- c) metallurgiya
- d) traktor
- e) avtomobil

213. Sual: Kənd təsərrüfatı hansı sahələrə bölünür?

- a)) **əkinçilik, heyvandarlıq**
- b) buğda, çəltik
- c) arpa, darı
- d) pambıq, taxıl
- e) taxıl, buğda

214. Sual: Dünyada işləyənlərin nə qədəri kənd təsərrüfatında çalışır?

- a)) **1,3 mlrd nəfər**
- b) 7,3 mlrd nəfər
- c) 40 mlrd nəfər
- d) 6,8 mlrd nəfər
- e) 6,5 mlrd nəfər

215. Sual: «Yaşıl inqilab»ın aparıcı komponentlərini göstərin:

- a) əkinçilik, heyvandarlıq
- b) bitkiçilik, taxılçılıq
- c)) **yeni sortların yetişdirilməsi, irriqasiyanın gücləndirilməsi**
- d) ASK, bitkiçilik
- e) ASK, bitkiçilik

216. Sual: Taxıl nədir?

- a)) **ərzaq xammalı**
- b) buğda
- c) yeyinti məhsulu
- d) texniki bitki
- e) rütubət sevən subtropik bitki

217. Sual: Taxılçılığın 3 aparıcı sahəsi:

- a) arpa, buğda, qarğıdalı
- b)) **buğda, çəltik, qarğıdalı**
- c) cəltik, arpa, soya
- d) qarğıdalı, buğda, vələmir
- e) buğda, qarğıdalı, darı

Bölmə: 0702

218. Sual: Çində illik taxıl tədarükü nə qədərdir?

- a) 600 mln t
- b) 800 mln t
- c) 700 mln t
- d)) **505 mln t**
- e) 813 mln t

219. Sual: Taxılçılığın hansı növləridir ki, onlardan ildə ayrı-ayrılıqda eyni miqdarda məhsul toplanılır?

- a)) **buğda, çəltik, qarğıdalı**
- b) qarğıdalı, arpa, buğda
- c) çəltik, buğda, darı
- d) buğda, çəltik, soya
- e) buğda, qarğıdalı, çovdar

220. Sual: Çəltik becərilməsi əsasən hası ölkələrdə həyata keçirilir?

- a) Azərbaycan, Gürcüstan
- b) Qazaxıstan, Türkmənistan
- c)) **Hindistan, Çin**
- d) Vyetnam, AFR
- e) Çili, RF

221. Sual: Texniki bitki növünü müəyyən edin:

- a) taxıl
- b) buğda
- c) çəltik
- d)) **tütün**
- e) arpa

222. Sual: Pambıq ən çox hansı regionda becərilir?

- a) Avropa
- b) Amerika
- c) Latın Amerikası
- d) Cənubi Asiya
- e)) **Afrika**

223. Sual: Pambıq becərlməsinin vətəninini müəyyən edin:

- a) Çexiya
- b) **Hindistan, Misir**
- c) Afrika
- d) Meksika
- e) CAR

224. Sual: Dünyada illik pambıq tədarükündə 1-ci yeri tutan dövləti müəyyən edin:

- a) ABŞ
- b)) **Çin**
- c) Meksika
- d) Kanada
- e) Hindistan

225. Sual: Mərkəzi Asiyada ən çox pambıq tədarük edən ölkə hansıdır?

- a)) **Özbəkistan**
- b) Qazaxıstan
- c) Türkmənistan
- d) Çin
- e) Meksika

226. Sual: Cənubi Amerikada ən çox pambıq toplayan hansı ölkəni tanıyırsınız?

- a)) **Braziliya**
- b) Çili
- c) Boliviya
- d) Argentina
- e) Uruqvay

227. Sual: Lifli bitkilərə nə daxildir? (Çəki: 1)

- a) qarğıdalı
- b)) **kətan**
- c) soya
- d) buğda
- e) şəkər qamışı

228. Sual: Çəltik becərlməsinin vətəninini müəyyən edin:

- a) ABŞ
- b)) Hindistan**
- c) Çin
- d) Vyetnam
- e) Şri-Lanka

229. Sual: Dünyada ilk dəfə çayı hansı dövlət becərməyə başlamışdır?

- a) Hindistan
- b)) Çin**
- c) Şri-Lanka
- d) Venesuela
- e) Indoneziya

Bölmə: 0801

230. Sual: Dünyada buxarla işləyən ilk dəmiryolu xətti neçənci ildə çəkilməmişdir?

- a)) 1813**
- b) 1836
- c) 1901
- d) 1896
- e) 1801

231. Sual: Hansı ölkə dəmiryollarının ümumi uzunluğuna görə dünyada liderlik edir?

- a) Çin
- b)) ABŞ**
- c) Kanada
- d) RF
- e) Kanada

232. Sual: Ümumi uzunluğuna görə hansı nəqliyyat növü 1-ci yeri tutur?

- a) çay
- b) dəniz
- c)) avtomobil**
- d) hava
- e) boru kəməri

233. Sual: Ən ucuz nəqliyyat növü hansıdır?

- a) elektron
- b)) su**
- c) avtomobil
- d) hava
- e) boru kəməri

234. Sual: Yk v srniin daınmasında n bahalı nqliyyat nvn myyn edin?

- a) dmiryolu
- b) avtomobil
- c)) hava**
- d) ay
- e) dniz

235. Sual: Dnyada n uzun avtomobil yolunun hansı olduđunu myyn edin:

- a) RF-Pola
- b) London-Paris
- c) Moskva-Vladivostok
- d) Kuba-CAR
- e)) Panamerikan**

236. Sual: mumi uzunluđuna gr hansı lk boru kmr nqliyyatında liderlik edir?

- a) RF
- b)) AB**
- c) CAR
- d) AFR
- e) in

237. Sual: Panamerikan avtomobil yolunun yan qolları il birlikd mumi uzunluđunun n qdr olduđunu myyn edin:

- a)) 45 min km**
- b) 65,7 min km
- c) 7500 km
- d) 325 km
- e) 8,3 min km

238. Sual: Bakı-Tbilisi-Ceyhan neft-boru kmrinin mumi uzunluđunu myyn edin:

- a) 1706 km
- b)) 1776 km**
- c) 1976 km
- d) 20100 km
- e) 1050 km

239. Sual: Amerikada ne region ayrılır?

- a) 5
- b) 8**
- c)) 3**
- d) 6
- e) 7

240. Sual: Amerikanın hansı regionunda məhsuldar qüvvələr daha yaxşı inkişaf etmişdir?

- a)) **Şimali Amerika**
- b) Mərkəzi Amerika
- c) Cənubi Amerikada
- d) Latın Amerikasında
- e) adalar regionunda

241. Sual: Amerikanın hansı regionunda məhsuldar qüvvələr nisbətən zəif inkişaf etmişdir?

- a)) **Mərkəz**
- b) Şimal
- c) adalar ölkələrində
- d) Latın Amerikasısı
- e) hər yerdə

242. Sual: Asiyanın hansı ölkəsində məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi daha səviyyəlidir?

- a)) **Yaponiya**
- b) Hindistan
- c) Indoneziya
- d) Əfqanıstan
- e) Pakistan

243. Sual: Ümumiyyətlə dünyanın hansı regionunda məhsuldar qüvvələr nisbətən zəif inkişaf etmişdir?

- a) Şimali Amerika
- b) Asiya
- c)) **Afrika**
- d) Avropa
- e) Avstraliya

244. Sual: Asiya neçə regiona bölünür?

- a)) **5**
- b) 12
- c) 10
- d) 8
- e) 17

245. Sual: Avropanın hansı regionunda məhsuldar qüvvələr daha yaxşı inkişaf etmişdir?

- a) Mərkəzi
- b)) **Qərb**
- c) Şərq
- d) Cənub
- e) hər yerdə

246. Sual: Afrika regionunda məhsuldar qüvvələrin daha yaxşı inkişaf etdiyi dövlətin adını müəyyən edin:

- a) Misir
- b) Tunis
- c) Əlcəzair
- d)) CAR**
- e) Nigeriya

Bölmə: 0802

247. Sual: Çəkilməkdə olan hansı dəmiryolu xəttini «Qədim İpək yolu»nun davamı sayırlar?

- a) Zaqafqaziya
- b) Bakı-Tbilisi
- c) Bakı-Moskva
- d) Bakı-Supsa
- e)) Bakı-Tbilisi-Qars**

248. Sual: Nəqliyyatın yük dövriyyəsinin ölçü vahidi nədir?

- a) km
- b) metr
- c)) tonnaj km**
- d) kv km
- e) duzgun cavab yoxdu

249. Sual: Nəqliyyatın çəkilməsinə təsir edən başlıca amili müəyyən edin:

- a)) təbii şərait, iqtisadi inkişaf səviyyəsi**
- b) iqtisadi inkişaf
- c) təbii şərait
- d) coğrafi mövqe
- e) relyef

250. Sual: Dünyanın hansı ölkələrində dəmir yolu xətti yoxdur?

- a)) Yəmən, Oman, Islandiya**
- b) Panama, S.Ərəbistanı, Tailand
- c) Monqolustan, CAR, Mərakeş
- d) Indoneziya, Kuba, Cili
- e) İraq, Cad, Əlcəzair

251. Sual: Nəqliyyat nədir?

- a)) maddi istehsalın 3-cü sahəsi**
- b) boru-kəmərlər
- c) su

- d) dəniz
- e) çay

252. Sual: Ümumiyyətlə dünyanın hansı regionunda məhsuldar qüvvələr nisbətən zəif inkişaf etmişdir?

- a) Şimali Amerika
- b) Asiya
- c)) Afrika**
- d) Avropa
- e) Avstraliya

253. Sual: Asiya neçə regiona bölünür?

- a)) 5**
- b) 10
- c) 12
- d) 8
- e) 17

254. Sual: Avropanın hansı regionunda məhsuldar qüvvələr daha yaxşı inkişaf etmişdir?

- a) Mərkəzi
- b)) Qərb**
- c) Şərq
- d) Cənub
- e) hər yerdə

255. Sual: Afrika regionunda məhsuldar qüvvələrin daha yaxşı inkişaf etdiyi dövlətin adını müəyyən edin:

- a) Misir
- b) Tunis
- c) Əlcəzair
- d) CAR**
- e) Nigeriya

256. Sual: Kənd təsərrüfatı nədir?

- a) Təsərrüfat sahəsi
- b)) maddi istehsalın 2-ci aparıcı sahəsi**
- c) ərzaq məhsulları verən sahə
- d) yüngül sənaye sahəsi
- e) qulluq sahəsi

257. Sual: Dünyada əmək ehtiyatlarının çoxluğuna görə 1-ci yerdə duran təsərrüfat sahəsini müəyyən edin:

- a) nəqliyyat
- b) xidmət sahəsi
- c) Turizm
- d)) Sənaye**
- e) kənd təsərrüfatı

258. Sual: Dünyada kənd təsərrüfatı hansı dövrdən meydana gəlmişdir?

- a) antropogen
- b) IV dövrdən
- c)) neolit inqilabi dövründən**
- d) III dövrdən
- e) Böyük coğrafi kəşflər dövründən

259. Sual: «Yaşıl inqilab»-ın əsas neçə komponenti var?

- a)) 3**
- b) 17
- c) 23
- d) 33
- e) 43

260. Sual: «Yaşıl inqilab»-ın 1-ci əsas komponentlərini nə təşkil edir?

- a) kolxoz
- b) sovxoz
- c) təsərrüfat sahəsi
- d) icma
- e)) kənd təsərrüfatına yeni sortların gətirilməsi**

261. Sual: «Yaşıl inqilab» ın 2-ci əsas komponentlərinə nə daxildir?

- a) meşələr
- b) səhrələr
- c)) irriqasiya**
- d) torpaq
- e) əkinçilik

262. Sual: «Yaşıl inqilab» –ın aparıcı komponentlərindən 3-cüsünü müəyyən edin:

- a) suvarma
- b)) kənd təsərrüfatının sənayeləşdirilməsi(maşınların, ziyanvericilərin tətbiq edilməsi, gübrələrin)**
- c) savxoz
- d) nəqliyyat

e) satış

263. Sual: «Yaşıl inqilab» -in müsbət nəticələri hansılardır?

- a)) **qısa zaman kəsiyində ümumən məhsul bolluğu yaradıldı, o cümlədən adambaşına düşən ərzaq məhsulu istehsalı artırılmış oldu.**
- b) vaxta qənaət olundu
- c) suvarma sahəsi yaxşılaşdırıldı
- d) heyvandarlıq sahəsi zəiflədi
- e) əkinçilik sahəsi qüvvətləndirildi

264. Sual: Kənd təsərrüfatının xüsusən əkinçiliyin inkişafına təsir edən amillərdən birini göstərin:

- a) külək
- b) hava
- c) iqlim
- d)) **təbii şərait**
- e) nəqliyyat

Bölmə: 0901

265. Sual: Türk dünyasına neçə müstəqil dövlət daxildir?

- a)) **6**
- b) 20
- c) 7
- d) 32
- e) 28

266. Sual: Türk dünyasının aparıcı dövləti hansıdır?

- a) Qazaxıstan
- b) Özbəkistan
- c) Türkmənistan
- d)) **Türkiyə**
- e) Tacikistan

267. Sual: Türkiyənin ixtisaslaşmış təsərrüfat sahəsi:

- a) ağır sənaye
- b)) **yüngül sənaye**
- c) yanacaq sənayesi
- d) elektroenergetika
- e) nəqliyyat

268. Sual: Rusiya Federasiyasının hansı regionlarında türk dövlət qurumları vardır?

- a)) **Şimali Qafqaz, Volqaboyu, Sibir**

- b) Mərkəz, Mərkəz Qaratorpaq
- c) Şimal, Ural
- d) Şimal, Qərb
- e) Volqaboyu, Volqa-Vyatka

269. Sual: Özbəkistanın ixtisaslaşmış kənd təsərrüfatı sahəsi:

- a) taxılçılıq
- b) üzümçülük**
- c)) **pambıqçılıq**
- d) texniki bitkilər
- e) çayçılıq

270. Sual: Qazaxıstanın ASK-sının əsasını nə təşkil edir?

- a)) kənd təsərrüfatı**
- b) heyvandarlıq
- c) əkinçilik
- d) taxılçılıq
- e) balıqçılıq

271. Sual: Türkmənistanda ixtisaslaşmış təsərrüfat sahəsini müəyyən edin:

- a)) yanacaq**
- b) yeyinti
- c) yüngül
- d) tikinti
- e) meşə

272. Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində gərəkli sayılan qaz hasilatında Türk dünyasının hansı dövləti çempionluq edir?

- a) Azərbaycan
- b) Türkiyə
- c)) Türkmənistan**
- d) Qazaxıstan
- e) Özbəkistan

273. Sual: Məhsuldar qüvvələrin inkişafı və yerləşməsində çox əhəmiyyət kəsb edən maşınqayırmanın pambıqyığan kombaynlar növü Türk dünyasının hansı şəhərində yerləşir?

- a) Astana
- b)) Daşkənd**
- c) Bakı
- d) Bişkek
- e) Almata

274. Sual: Hansı nəqliyyat xəttini XXI əsrdə «Qədim ipək yolu»nun davamı adlandırırlar?

- a) Bakı-Batumi
- b) Bakı-Supsa
- c) Bakı-Novorossiysk
- d)) Bakı-Tbilisi-Qars**
- e) BTC

275. Sual: Türk dünyasında məhsuldar qüvvələrin inkişafı və yerləşməsində əhəmiyyətli rol oynayan BTQ nə vaxt istifadəyə verilmişdir?

- a)) 13.07.2006-cı ildə**
- b) 12.10. 2006-cı ildə
- c) 28.05. 2007-ci ildə
- d) 4.08.2006-cı ildə
- e) 13 01.2009-cu ildə

276. Sual: Hansı magistral xətti müasir dövrün «İpək yolu» adlandırırlar?

- a)) BTC**
- b) Tbilisi-Qars
- c) Bakı-Batumi
- d) Bakı-Supsa
- e) Bakı-Rostov

277. Sual: Əvvəllər Azərbaycanın ərazisinin nə qədər olduğunu müəyyən edin (min kv km)

- a) 280
- b)) 410**
- c) 250
- d) 114
- e) 86,6

278. Sual: Azərbaycanın Xəzər dənizi hissəsində aşkarlanmış ən böyük qaz yatağının hansı olduğunu müəyyən edin:

- a) Sənqəcal
- b)) Şahdəniz**
- c) Qaradağ
- d) Bulla
- e) Neft Daşları

279. Sual: Azərbaycanda təbii sərvətlərin qorunmasına, ətraf mühitin mühafizəsinə, insanların istirahətinə xidmət edən Milli parkların sayını müəyyən edin:

- a) 22
- b)) 8**
- c) 28
- d) 18

e) 30

280. Sual: Azərbaycanın iqliminin necə olmasını müəyyən edin:

- a) mülayim
- b) subtropik
- c) tropik
- d)) subtropik, mülayim**
- e) səhra

281. Sual: Azərbaycanda hansı iqlim üstünlük təşkil edir?

- a) mülayim
- b)) subtropik**
- c) tropik
- d) heç biri
- e) hamısı bərabərdir

282. Sual: Azərbaycanda maksimal yağıntı hansı ildə harada və nə qədər olmuşdur?

- a)) 1959-cu il, Gərgəlan-Lənkəran, 2767 mm**
- b) 1901-ci il, Astara, 1906 mm
- c) 1953-cü il, Lənkəran, 2400 mm
- d) 1956-cı il, Astara, 2800 mm
- e) 1979-cu il, Lerik, 916 mm

283. Sual: Azərbaycanda məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsir edən relyefin orta hündürlüyünü müəyyən edin:

- a) 783 m
- b)) 657 m**
- c) 725 m
- d) 965 m
- e) 346 m

284. Sual: Azərbaycanda neçə iqlim tipi vardır?

- a) 13
- b) 8
- c)) 9**
- d) 11
- e) 10

Bölmə: 0902

285. Sual: Türk dünyasında ərazisi böyük olan dövlət hansıdır?

- a) Türkiyə
- b)) Qazaxıstan**
- c) Türkmənistan
- d) Qırğızıstan
- e) Özbəkistan

286. Sual: Türk dünyasının hansı ölkələri ildə daha çox taxıl tədarük edirlər?

- a)) Türkiyə, Qazaxıstan**
- b) Azərbaycan, Türkmənistan
- c) Özbəkistan, Kipr
- d) Qırğızıstan, Özbəkistan
- e) Kipr, Qazaxıstan

287. Sual: Türk dünyasının hansında əhali çoxdur?

- a) Azərbaycan
- b)) Türkiyə**
- c) Qazaxıstan
- d) Türkmənistan
- e) Özbəkistan

288. Sual: Əhalisinin sayına görə Türk dünyasının 2-ci dövlətini müəyyən edin:

- a) Azərbaycan
- b) Qazaxıstan
- c) Kipr
- d)) Özbəkistan**
- e) Türkiyə

289. Sual: Türk dünyasında ən çox pambıq tədarük edən ölkəni müəyyən edin:

- a) Türkiyə
- b)) Özbəkistan**
- c) Azərbaycan
- d) Türkmənistan
- e) Qazaxıstan

290. Sual: Türk dünyasında ən böyük SES hansı ölkədə yerləşir?

- a) Türkiyə
- b) Azərbaycan
- c) Özbəkistan
- d) Qazaxıstan
- e)) Qırğızıstan**

291. Sual: Anqren kömür yatağı türk dünyasının hansı ölkəsində yerləşir?

- a) Türkiyə
- b) Qazaxıstan
- c) Türkmənistan
- d)) Özbəkistan**
- e) Qırğızıstan

292. Sual: Türkiyə Cümhuriyyəti neçənci ildə yaradılmışdır?

- a)) 1923-cü il, 29 oktyabr**
- b) 1929-cu il, 30 dekabr
- c) 1923-cü il, 18 dekabr
- d) 1925-ci il, 28 noyabr
- e) 1936-cı il, 21 sentyabr

293. Sual: Türk dünyasının hansı ölkəsi anqor növlü keçi saxlanılmasında seçilir?

- a) Özbəkistan
- b)) Türkiyə**
- c) Kipr
- d) Qazaxıstan
- e) Türkmənistan

294. Sual: Türk dünyası ölkələrindən hansı AŞ-nın, ATƏT-in, NATO-nun üzvüdür?

- a) Azərbaycan
- b)) Türkiyə**
- c) Qazaxıstan
- d) Türkmənistan
- e) Özbəkistan

295. Sual: Ərazisinin böyüklüyünə görə Türk dünyasının 2-si hansı dövlətdir?

- a) Qazaxıstan
- b) Özbəkistan
- c) Türkmənistan
- d)) Türkiyə**
- e) Qırğızıstan

296. Sual: Azərbaycan iqliminin neçə faizini subtropik növ təşkil edir?

- a) 45%
- b)) 65%**
- c) 72%
- d) 33%

e) 35%

297. Sual: Azərbaycanın iqliminə hansı sayda atmosfer prosesi təsir etməkdədir?

- a) 5
- b)) 8**
- c) 10
- d) 23
- e) 40

298. Sual: Azərbaycanın torpaq fondunu müəyyən edin:

- a) 86,6 mln ha
- b)) 8,6 mln ha**
- c) 86,6 min ha
- d) 4,2 mln ha
- e) 87 mln ha

299. Sual: Azərbaycanda əkin üçün yararlı sahə:

- a) 8,6 mln ha
- b) 86 min ha
- c) 86,6 min ha
- d))4,2 mln ha**
- e) 6,4 mln ha

300. Sual: Azərbaycanda hansı sayda su anbarları yaradılmışdır?

- a) 100
- b) 200
- c)) 140**
- d) 25
- e) 353